

*Yeganə BAYRAMOVA*

Neçə-neçə dəyərli insanın ömrünə balta çalmış, həyatını zülmə döndərmış 1937-ci ilin qara tufanının qurbanları Azərbaycan üçün sözün həqiqi mənasında itkidir. 1937-ci il qurbanlarının ömür yolunu səhifə-səhifə vərəqlədikcə, tarixin daş yaddaşları arasından gələn fəryad səsləri insanı dəhşətə götürir. Həmin fəryad edənlərdən biri də folklorçu alim, tarixçi, ölkədə yeni əlifbanın fəal tərəfdarı, Yeni Əlifba Komitəsinin üzvlərindən biri Veli Xulufludur.

Əgər Stalin rejimi yüksək mədəniyyətə və intellektə sahib günahsız bu insanı məhv etməsəydi, Xuluflunun ömrü nə hələ neçə-neçə dəyərli və mənalı uğurlu səhifələr yazıla- caq, kitablarına yeni kitablar əlavə olunacaqdı. O, hələ nə qədər xalq incisi toplayacaq, onlarla tədqiqat əsərinin altında “Veli Xuluflu” imzası qo- yulacaqdı. Amma Xuluflunun elə özünün topladığı həmin folklorun içərisində belə bir məsəl vardi: “Sən saydığını say, gör fələk nə sayır...”.

Sabah bütün fəaliyyəti, bədii yaradıcılığı doğma xalqına əvəzsiz xidmət, vurğunluq nü- munəsi olan alimin anadan ol- duğu gündür. O, 1894-cü il may ayının 26-da Şəmkir ra- yonunun Xuluf kəndində (bu qədim kənd Şəmkir SES dər- yaçasının altında qalıb) anadan olub. İbtidai təhsilini mollaxa- nada alan Veli sonra “Mədrə- seyi-ruhaniyyə” məktəbində oxuyub və 1913-cü ildən hə- min məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 1917-ci il- də Gəncədə Müəllimlər İnsti- tutunu bitirib, müəllimlik edib.

O, 1922-ci ildə Bakıya gə- lir, Azərbaycan Dövlət Uni-

Fədakar alim...

Vəli Xuluflunun anadan olmasından 130 il ötür

versitetinin şərqşünaslıq fakültəsinə daxil olur. Universitetin son kursla- rında oxuduğu vaxtlarda da tələbə-tədqiqatçı kimi Azərbaycan folklor örnəklərinin toplanmasına və nəşrinə çalışırdı. Şəmkir, Tovuz, Gədə- bəy, Qazax rayonlarına gedir, axtarışlar aparır, materiallar toplayır

1926-cı ildə “Azərbaycan xalq ədəbiyyatından materiallar” seriyasından “El aşıqları” kitabı çap etdirir. Alim 1929-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna elmi katib vəzifəsinə irəli çəkilir. Az sonra institutun bazasında yaradılmış Dil-Ədəbiyyat ve İncəsənət İn- stitutuna direktor təyin edilir.

V.Xuluflu “Folklor xalqın qan yaddaşdır. Onu toplamaq, gələcək nəsillərə çatdırmaq, keçmişlə gələcək arası- sında varisliyi qoruyub saxlamaq lazımdır”-deyirdi. O, məsul vəzifələrdə işleyərkən gənc nəslin milli ruhda təribi- yə olunması, milli varlı- gımızın qorunub-saxla- nilması üçün çox iş görüb. 1920-1930-cu illərdə latin qra- fikalı əlifbaya keçidin tərəfdar- rı və fəal təbliğatçısı olub. Hətta bu barədə 1925-ci ildə “Yeni türk əlifbası ilə yazı qaydaları” adlı kitab da nəşr etdirib.

Təəssüf ki, 1937-ci ilin bolşevik rejimi onlarla, yüzlər- lə Azərbaycan ziyalısı kimi Veli Xuluflunun da həyatına vaxtsız son qoyub. NKVD müstəntiqlərinin o zaman ən böyük “maddi sübut”larından biri onun topladığı “Tapmaca- lar”da: “Hamını bəzər, özü lüt gəzər” deyimi olub. Bu tap- macada sətiraltı məna axtaran müstəntiq deyirdi: “Siz bunun- la düşmənin dəyirmənə su tökürsünüz, demək istəyirsiniz ki, şura hökuməti hamını bə- zəyir, amma millət acıdan olur...”.

Azərbaycanlı alimin türk xalqlarının yaxınlaşmasına xidmət edən fəaliyyəti Krem-

lin də diqqətindən yayılmır. Türk xalqlarının ortaq latin əlifbasına keçməsini qısqanc- lıqla qarşılayan Moskva bu ideyaya, bu təşəbbüsə çox mənfi münasibət bəsləyirdi. Rejim vətənpərvər alimi hay- küysüz həbs etmək üçün bəha- nə axtarırdı. Amma ortada tu- tarlı fakt yox idi. Lakin Stalin milyonlarla insanın ölümünə səbəb olan repressiya maşını işə salanda Veli Xuluflu da əksinqləbçi ve millətçi təşki- latin üzvü kimi Dövlət Təhlükəsizliyi İdarəsinin 4-cü şöbəsi tərəfindən 1937-ci il yanvarın 28-də gecə həbs edilir. Hə- min il oktyabrın 13-də gülələ-



nən Veli Xuluflunun işinə 1956-ci il noyabın 17-də SSRİ Ali Məhkəməsi hərbi kollegi- yası yenidən baxıb, fəaliyyə- tında cinayət tərkibi olmadığına görə ona bərəət verib.

Alimin yaşadığı dövr tarix- in ən ağır zamanlarından biri olmasına baxmayaraq, həmişə təhsilini davam etdirərək elmi biliklər qazanmaqdan əl çək- məmişdi. O, qazandığı biliklə- ri kitablara köçürərək bu gün bizlərə həmin əsərləri ən əziz xatirə kimi miras qoyub. Azərbaycan dövlət müstəqilli- yını bərpa edəndən sonra Veli Xuluflu ırsına daha tez-tez müraciət edilir, xatirosi əziz tutulur. Bakının ən yaraşlı külələrindən birinə Veli Xuluflunun adı verilib. Gəncədə adına küçə və park var, ana- dan olduğu Şəmkir rayonunda orta məktəb, Mədəniyyət evi və bir küçə Veli Xuluflunun adını daşıyır.